

2011 CI IL ILLIK HESABAT

Forma № 1S

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi
Əmr № _____

“ ___ ” _____ 2011 -ci il

Nazir _____ S. Şərifov

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN MÖHASİBAT BALANSI (röblök və illik)

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: __Marş sığorta və Təkrarsığorta özrə broker MMC

Hesabat dövrü __4 rüb 2011_____

manatla

AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I .UZUNMÖDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar		
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması		
Daşınmaz əmlaka investisiyalar		
Qeyri-maddi aktivlər	114655,82	259812,61
Təxirə salınmış vergi aktivləri	22326,68	20094,26
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	136982,5	279906,87
II. QISAMÖDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	521862,13	4084942,94
birbaşa sığorta özrə	521862,13	4081274,42
təkrarsığorta əməliyyatları özrə :		
- təkrarsığortaçı özrə		
- təkrarsığortalı özrə		
asılı təşkilatlar özrə		
büdcə özrə		
iddia tələbləri özrə		
işçi heyəti özrə		
sığortalılara verilən borclar özrə		
sair debitorlar		3668,52
Pul vəsaitləri və onların ekvivalentləri:	6862997,69	4095442,32
kassa	355,54	4968,42
hesablaşma hesabı	265060,24	3713467,47
valyuta hesabı		377006,43
depozit hesablar	6597581,91	
sair pul vəsaitləri		

AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
Qısamöddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:		
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamöddətli aktivlər:	100175,76	117494,6
gələcək hesabat dövrlərinin xərcləri	97275,87	114137,89
verilmiş avanslar		
təhtəl hesablar	2899,89	3356,71
Sair aktivlər	300	300
Cəmi qısamöddətli aktivlər	7485335,58	8298179,86
CƏMİ AKTİVLƏR	7622318,08	8578086,73

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I .KAPİTAL		
Юдянилмиш номинал (низамнамя) капиталы	9650.00	9650.00
Емиссийа эялири		
Эери алынмыш капитал (сяцмляр)		
Капитал ещтийатлары:		
йенидян гиймятляндирилмя цзя ещтийат		
диэяр капитал ещтийатлары		
Бюлщдцрцлмямиш мянфяят (юдянилмямиш зяряр)	780795,43	1221976,84
Щесабат дюрцндя халис мянфяят (зяряр)		479911,91
Мщсасибат учоту сийасятиндя дяйишикликлярля баьлы мянфяят (зяряр) цзя дцзялишляр		
Кечмиш илляр цзя бюлщдцрцлмямиш мянфяят (юдянилмямиш зяряр)	780795,43	742064,93
Елан едилмиш дивидендляр		
Cəmi Kapital	790445,43	1231626,84

KAPİTAL VƏ ÖNDƏLİKLƏR

İlin əvvəlinə

Hesabat dövrünün sonuna

ЫЫ. УЗУНМЦДДЯТЛИ ЮЩДЯЛИКЛЯР**Сььорта ещтийатлары:**

Щяйат сььортасы сащяси цзя :

Гейри-щяйат сььортасы сащяси цзя:

Гаршысыалынма тядбирляри фонду:

Узунмцддятли фаиз хягсляри йарадан ющдяликляр**Узунмцддятли гиймятляндирилмиш ющдяликляр****Тяхирясалынмыш верэи ющдяликляри****Кредитор борслары :**

ямяйин юдянилмяси цзя

бцдса цзя

социал сььорта вя тяминат цзя

дизяр мясбури юдянишляр цзя

асылы тяшкилатлар цзя

саир кредиторлар

Саир узунмцддятли ющдяликляр:

зялясяк щесабат дьюрцнцн зялирляри

алынмыш аванслар

Тякрарсььорта ямялийатлары цзя ющдяликляр:

тякрарсььортачы цзя

тякрарсььорталы цзя

Тясисчи вя йа сящмдарларла щесаблашмалар**Саир ющдяликляр****Səmi uzunmüddətli i ющдяликляр****KAPİTAL VƏ ÖNDƏLİKLƏR**

İlin əvvəlinə

Hesabat dövrünün sonuna

III. ГЫСАМЦДДЯТЛИ ЮЩДЯЛИКЛЯР**Гысамцддятли фаиз хярсляри йарадан ющдяликляр****Гысамцддятли гиймятляндирилмиш ющдяликляр****Верэи вя саир мясбури юдянишляр цзя ющдяликляр****Кредитор борслары :**

ямяйин юдянилмяси цзя

бцдса цзя

6831872,65

308668,62

102,06

7346459,89

301317,05

KAPITAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
sosial sığortaya və təminat cəzə diyar məsələləri yadlaşdır cəzə əməli təşkilatlar cəzə sair kreditörlər	6523101,97	7045142,84
Sair gəsaməddətli yəddəliklər: ələsək şəsəbat dörəncən ələrləri ələməş əvənslər		
Təsisçilərin və ələşmədərlərin şəsəbləşmələri Sair yəddəliklər Səmə gəsaməddətli yəddəliklər	6831872,65	7346459,89
SƏMƏ YƏDDƏLİKLƏR SƏMƏ KAPİTAL VƏ YƏDDƏLİKLƏR	6831872,65 7622318,08	7346459,89 8578086,73

Гейд : Юдянилмәсиян яманят верилмиш мәбләһлярин сәми*

* Ви сятрляр цэря мялуматлар баланса дахил едилмир.

0

Rəhbər_Əhmədov Ş.M.

Ваш мццәсиб_Mərdanova Leyli

M.Y.

Forma № 2S

“Təsdiq edilmişdir”

**Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi
Əmr № _____**

“ ___ ” _____ 200 -c il

Nazir _____ S. Şərifov

**SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SIĞORTA
BROKERİNİN MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: ___Marş Sığorta və Təkrarsığorta
üzrə broker MMC _____

Hesabat dövrü _4 rüb_ 2011_____

ilin əvvəlindən artan yekunla

_____ *manatla*

GƏLİRLƏR**MƏBLƏĞ****Ясас ямялиййат эялири:**

0

бирбаша сыьорта цзря сыьорта цаглары

тякрасыьорта цзря тякрасыьорта цаглары

сыьорта юдянишляриндя тякрасыьортачыларын пайы цзря

тякрасыьортайа верилмиш мцгавиляляр цзря komissyon

муздлар цзря

Халис сыьорта ещтийатларынын дяйишмяси (мцсбят вя йа мянфи)**Инвестисийа эялирляри цзря****Суброгасийа эялирляри****Саир эялирляр**

1488283,48

СЯМИ ЭЯЛИРЛЯР**1488283,48****Хярсляр****Ясас ямялиййат хярсляри:**

верилмиш сыьорта юдянишляри вя сыьорта мябляляри цзря

гайтарылан сыьорта цаглары цзря

тянзимлямя хярсляри цзря

тякрасыьортайа верилмиш сыьорта цаглары цзря

гаршысыалынма тядбирляри фондуна айырмалар цзря

сыьорта фяалийяти цзря саир хярсляр

Ишлярин апарылмасы хярсляри

868 419,85

Саир хярсляр

19973,74

СЯМИ ХЯРСЛЯР**888393,59****Малийя мянфяяти (зяряри)**

599889,89

Мянфяятин низамнамя капиталына йюнялдилян щиссяси**Верэгойулмадан яввял мянфяят (зяряр)**

599889,89

Мянфяят верэиси

119977,978

Щесабат дюврцндя халис мянфяят (зяряр)

479911,912